



## [...AB-dan Ukraynaya 3,8 milyard dollarlıq yardm v lav 100 milyon dollar](#)

.AB Ukraynaya lav 100 milyon dollarlıq hrbi yardm edck

Arannews :Müvafiq yardmla bal AB Prezidenti Cozef Bayden sñd .imzalayb

Vetenugrunda.az-n verdiyi xbr gür, bu bard Amerika medias mlumat verib. Mlumatda deyilir ki, hrbi yardm paketin lav artilleriya sursatlar v ks .artilleriya batareyas radarlar da daxildir

Xatrladaq ki, AB 2014-cü ildn 2021-ci il qdr Ukraynaya txmnn 2,7 milyard .dollar hrbi yardm gndrib

The Washington Post'un mlumatna gür, Ukrayna AB-dan n &cedil;ox" .hrbi yardm alan &lk kimi bu siyahda Misir v sraili gerid qoyub

Eyni zamanda, Ukraynada müharib balayandan bri bu yardmn hcmi 3,8 milyard dollar tkil edib. Bu gürnlrd edilck 100 milyon dollarlıq hrbi yardm da bunun &st&n glsk fantastik rqm alnacaq. Gürsn AB-n Ukraynaya bu mhbttinin arxasnda n dayanr? AB "Ukrayana iala mruz qald &cedil;&cedil;&n ona yardm edib" fikiri il razlamaq mümkün deyil. &cedil;&nki d&nyada iala mruz qalan &lklerin say ial ednlrin sayndan &cedil;ox &cedil;oxdur. Eyni zamanda AB daim ial edn &lk kimi tarix d&&. Htta biz "Azərbaycan ermni ialna mruz qalanda AB-n dstyini gürmdik" dey bilrik. Eyni zamanda 907-ci d&lii .d unutmadaq

### YADDA

907-ci d&zli -1992-ci ild ermni lobbisinin tbb&s& il AB Kongresi trfindn "Azadla Dstk" Aktna qbul ediln v Azərbaycana Amerikann birbaa .d&vlt yardmn yasaqlayan d&zlidir

D&zli ilk df 1992-ci ild Azərbaycan trfindn Dalq Qaraban "ial" v Ermnistana qar blokadasn dayandрмаq mqsdil Senator Con Makkeyn trfindn tklif edilmidir[mnb gürstrin], ancaq daha sonra namlum sbblr gür qeri qaytarlmdr. Bundan sonra, yenidn, Senator Con Kerrinin v ermni lobbi tkilatların dstyi il Kongressmen Ueyn Ouens (Yuta tat) trfindn Kongresd irli .s&r&lm&d&r

Senator Ri&ard Luqar (ndiana tat) d&zliin qbul edilmsinin leyhin &cedil;x etmidir. Buna baxmayaraq, d&zli, ermni lobbi tkilatların .g&cl& tzyiqi nticsind Kongres trfindn qbul edilmidir

Azadl M&dafi Akt" Prezident Bu administrasiyas trfindn 1992-ci ilin" ortalarında Kongres n&zakiry veriln kimi ermni lobbi&cedil;ilri (sakitc , .sssiz -k&ys&z amma &cedil;ox effektiv) i balamlar

Onlar ermni se&cedil;icilrinin say v g&c& &cedil;ox olan Massa&cedil;usets tatndan senator Con Kerriy mü&racit etmi v .Azərbaycan AB yardmndan ayrrmaq iind onun sponsorluunu istyib

Lobbi&cedil;ilr eyni zamanda N&mayndlr Palatasnn ermni prst .&zvlrini (x&susn Kaliforniya tatndan) bu i clb edib

Digr trfin tmsil&cedil;isi olmad &&cedil;&n ermni lobbi&cedil;ilri &cedil;z niyytlrin mü&vffq olub," Azadl M&dafi Akt" qanununa .x&susi "907 n&mrlı b&lm" adnda lav qbul etdirib

ci bəlmnin qeyri rsmi trcəmsi beldir; " Bu v ya digr- 907 qanunvericilik aktların... &cedil;r&cedil;ivşind Birlmi tatlarn Azərbaycan h&ouml;kumtin yardm g&ouml;strmsi o zamana qdr m&uuml;mk&uuml;n olmayacaq ki, Prezident m&uuml;yyn edib, bu haqda Kongres xbr &cedil;atdrsn ki, Azərbaycan h&ouml;kumti b&uuml;t&uuml;n blokadalar, Ermnistan v Dalq Qarabaa qar zor g&uuml;c&uuml;n istifadsini dayandрмаq .&uuml;&cedil;&uuml;n mli i g&ouml;r&uuml;r Amerika bu lavsi il ke&cedil;mi sovet pespublikalar arasnda ancaq .Azərbaycana yardm qadaan etdi AB vitse-prezidenti Cozef Bayden d&uuml;zliin qbulunda fal rol oynayb v dflrl .onun lv edilmsin qar &cedil;x edib 2001-ci il 11 sentyabr hadislrindn sonra Azərbaycann beynlxalq terrorizml m&uuml;barizd dstyini tmin etmk mqsdil AB Kongresi Prezident d&uuml;zliin .h&uuml;quqi q&uuml;vvsini dayandрмаq slahiyyti verib